


F

# OZAWA duhyasi



(No 3(6)  
2011

Məramı, məqsədi başqadır ömrün,  
Çalış axşam-sabah gurlasın səsin.  
Bizim tarix dolu o dünənki gün,  
Dünənə köhnəlib, dünənloşma sən.

Ara tarixləri, ara dərindən,  
Bir əlində çırraq, bir əlində şəm.  
Şairəm, arabir yanmışam da mən,  
Mən bu inamimdə yanılmamışam.

Basilmaz, alınmaz bir qala kimi,  
Yaşa tufanlara sına gorşırak.  
Sənə inanmışam bir bala kimi,  
Mən ata Vurguna inandığım tək.

İnamın şöhrəti ellərə düşdü,  
İnam işdə hünər, döyüşdə zəfər.  
İnamla dillərdən dillərə düşdü,  
Lyid Koroğlular, cəsur Nəbilər.

İnam Babəklərin bükülməz dizi,  
Xoyalən nələrin seyrinə vardım.  
İnamızın ömrən min qeyrətsizi  
Zibil qutusuna töküb atardım.

Əbəs yayılmayıb bu səs, bu soraq,  
Ey Odlar yurdunun od-alov oğlu.  
Haqqın inanmaqdır sənə inanmaqdır,  
Haqqın inanmamaq, rəzałətdi bu.

Çatmaz uzaqlara hər atılan ox,  
Hər naşı özünü mahir sanmasın.  
Xəsislər də çoxdur, dargözlər də çox,  
Bir də inanmayan qoy inanmasın.

Söz yox ilhamına, şair qəlbini  
Sixanda əlini inamlı sixdim.  
Şair vicdanına, şair qəlbini  
İnamla vuruldum, inamlı baxdim.

Rafiq YUSİFOĞLU  
professor,

Sumqayıt Dövlət Universiteti

## AŞIQ ƏLƏSGƏR POEZİYASINDA PEYZAJ VƏ PORTRET SƏNƏTKARLIĞI

Aşiq Ələsgər yaradıcılığı təkcə məzmun və mündəricə baxımından deyil, həm də bədii sonətkarlıq keyfiyyəti ilə diqqəti cəlb edir. Onun bir-birindən cazibədar qoşmaları, gəraylıları özünəmaxsus kompozisiyası, bədii quruluşu və rəngarəng sənətkarlıq komponentləri ilə diqqəti cəlb edir. Məsələn, üç bəndlik “Düşdü” qoşmasında süjetin beş ünsüründən ərdiciliqliq istifadə çox maraqlı ədəbi faktlar sırasındadır.

Aşiq Ələsgər an çox qoşma və garaylıdan istifadə etmiş, heç bir şeirində bu janrların ölçülərindən, normativlərindən konara çıxmamış, ancaq orijinal bədii sənətkarlıq komponentlərindən məhərətlə istifadə etməklə ənənəvi formaya daxili bir gözəllik, dinamizm, yenilik gatırırməyə nail olmuşdur.

Gözəlliklər diyari Göyçədə yaşayıb-yaradan Aşiq Ələsgər təbiətin əsrarəngiz lövhələrinə biganə qala bilməzdi. Onun dağlara, yayaqlara həsr olunan qoşma və gəraylıları aşiq yaradıcılığındaki peyzaj lirikasının gözəl nümunələri hesab oluna bilər. Aşiq Ələsgər “yayda yaylığı, qışda oylığı, yazda seyrangehi” olan dağları məhəbbətlə, heyranlıqla tərənnüm edir.

*Kəkotu, qırxbuğum, qaymaqcıçayı,  
Bənövşə, qantəpər, qızlar örپayı.  
Qoyun məlaşması, çoban tütəyi,  
Çəkir uzaqlara xayalı, yaylaq.*

Nümunədən göründüyü kimi, Aşiq Ələsgərin təbiət mövzulu şeirlərində peyzajı canlandıran, ona təravət verən insan nəfəsidir. “Qoyun məlaşması, çoban tütəyi” ifadələri peyzaja yeni can, yeni nəfəs verir, bədii təsvirin hərəkatını daha da artırrı.

Qüdrətli sənətkarın bu mövzulu şeirlərində sadə insanların təbiət gözəlliklərinə münasibəti öz dolğun bədii əksini tapmışdır. Bu şeirlərin müəllifi “süsənli-sünbülli, lalalı”, “yoxsulu, ərbəbi, şahi, gədəni” bir-

birinden ayrı tutmayan, "çeşməsindən abi-həyat car olan", "yayın əvvəlində xana" dönen, son ayda "yetkin bostana" bənzəyən, "payızda çəni-çikini ilə adamı pərişan eləyən, qışda ağ xələt geyinən", yalnız qalsə belə kimsəyə aymılmayı, vüqarını sindirməyan, şaha baş əyməyen dağlar qarşısında öz heyratını gizlədə bilmir, onun daxili dünyasını, duyuşu və düşüncələri peyzaj sonunda ilma-ilma, yarpaq-yarpaq açılır və son nəticədə lirik qəhrəmanın badıl portreti karakterik cizgilərlə zənginləşir, dolğunlaşır. Həssas oxucu ayndıncı görür ki, burada təkcə fasilələr bir-birini əvəz etdikcə libasını dəyişən dağlar poetik təsvirin mərkəzinə göstirilmir, həm də peyzaj onu heyrənliliklə müşahidə edən lirik qəhrəmanın daxili dünyasını açmaq vəsaitəsinə çevirilir.

*Köçər əllər, düşər səndən aralı,  
Fırqətindən gül-nərgizin saralı.  
Ələsgər Məcnun tək yordan yaralı,  
Gəzər səndə dərdli, nalalı dağlar.*

Bu bəndi oxuyanda "Füzuli dərd əlindən dağa çıxdı, dedilər bəxtavar yaylağa çıxdı" misralarının müəllifi ilə "Dağlar" qoşmasının lirik qəhrəmanın əhvali-ruhiyəsi arasında bir eyniyyət, uyğunluq tapmaq çatın deyildir.

Aşıq Ələsgərin peyzaj lirikasında sadəcə təbiətin füsunkar lövhələri poetik sözün gücü ilə canlandırılmış, həm də həmin mövzulun şeirlərin daxili qatında insanları narahat edən problemlər, mənəvi-əxlaqi konfliktler öz badıl əksini təpir. Dağlar yoxsulu, varlı, şahı, gedən bir-birindən fərqləndirməyən, bütün hadisələrin, münəqışların fəvqündə dayanan bir ilahi qüvvənin simvolik obrazı təsiri bağışlayır. Dağların pərişan gərkəmi təkcə ona doğru gələn yolların öünü kəsən payız və qışla əlaqədər deyildir. Dağların yolunu bağlayan digər səbəblər də vardır:

*Xaçpərəstlə düşdü bund inqilabi,  
Onunçun bağlandı yolların, dağlar!*

Təessüf ki, Aşıq Ələsgərin ilham quşunu pərvazlandıran dağlar, yaylaqlar indi doğmaların, əzizlərin nəfəsinə, hənirinə həsrətdir. İndi də "başı qarlı, elədn aralı" dağlarda Aşıq Ələsgərin tənha ruhu dolaşmaqdadır.

Aşıq Ələsgər poeziyasında dağlar, yaylaqlar vətənin simvolik obrazıdır. "Sürülərin məloşması, atların kişnəməsi, boş qalan yurdalar"

dağların pərişan gərkəminin xarakterik cizgiləridir. "Görəndə gözümüzən car oldu sellər" misrası, "Həni mərd igidlər, boş qalib yurdur?" harayı isə lirik qəhrəmanın daxili dünyasının aynasına çevirilir. Sarı Nər, Qısr Murşuz, Kəpəz, Murov, Qoşqar dağlarının adını çəkan el aşığı qoşmanı aşağıdakı bəndlə bitirir:

*Həsənnənə, Həsənbaba qoşadı,  
Xoşbulaq yaylağı bir tamaşadı.  
Arsız aşiq elsiz necə yaşadı? –  
Ölsü Ələsgər tək qulların, dağlar!*

Süsən, sünbül, lala, nərgiz, duman, çiçkin, yayın ortasında yağan qar, kəkotu, qırxbuğum, qaynaqcıçayı, bənövşə, qantəpar, igid nərəsi, güllü səsi, qoyun-quzu məloşməsi, tütkə səsi, türfə gözəllər, çiçəkdən bal çəkən artı və s. Aşıq Ələsgərin peyzaj lirikası üçün səciyyəvi detallar, strixlərdir.

Aşıq Ələsgərin portret cizgilərində də təbiət cisimləri səciyyəvi badıl detallı rol oynayır. Gözəllərin portretini yaradarkən çiçəklə, güllə, ayla, ulduzla, çeşmə ilə müqayisələr aparmaq Aşıq Ələsgərin badıl üslubu üçün səciyyəvidir. Məsələn:

*"Tay olmaz dağlarda lala  
Güləzər yanağı, Gülxanım!"  
"Ay üzdə xalın bənövşə,  
Az qalır bağırmı deşə".*

*"Bir yaqut yanaqlı, yasəmən xallım"...*

Aşıq Ələsgər öz şeirlərində maraqlı, milli kolorit ilə seçilən, diqqəti cəlb edən portretlər yaratmışdır. Onun təsvir etdiyi gözəllər real həyatda yaşayan, zahiri gərkəmləri, geyimləri ilə bir-birindən fərqlənən insanlardır. Hətta bu gözəllərin adları da məlumatdur: Gülxanım, Maral, Ceyran, Bəyistən, Güləndəm, Güllü, Gülpəri, Leyli, Müşgünəz, Telli, Xurşid, Səlbi...

"Bəstə boy", "ağ əndam", "gül üz", "ay qabaq", "şahmar zülf", "büllür buxaq", "lalə yanaq" epitetləri Səhnəbanunun, "dodağı qönçə", "dişləri sədəf", "qara qışlar", "ala gözələr" epitetləri Bəyistənin, "gözəllər səltəni", "sürəhi gərdən" Səlbənin, "siyah tel", "nazik barmaq", "sümşəd əl", "günsə camal" Salatının, "qara göz", "qələm qaş", "alma yanaq".

"bal dodaq"; "ala gözə vurulan siyah sürmə" Güləndəmin, "tutı dil", "sərv boy" Salatının portretinin cizgiləridir.

Ela portretlər də vardır ki, onları yaradarkən Ələsgər epitetlərdən yox, bənzətmələrdən istifadə etmişdir:

*"Sona tək silkinib, gərdən çıxarındır,  
Bənzəyirsən quya, qaza, Müşgünəz".*

Daha sonra Müşgünəz aya, Züleyxaya, onun üzü aynaya, qasıları çəkilən yaya bənzədirilər.

*"Doymaq olmur işvəsindən, nazindan,  
Förrə kəkklik kimi xoş avazından.  
Yel vurdur, rübəndin atdı üzündən,  
Ela bildim doğdu ay, sarıköynək..."*

Burada portret statik yox, dinamikdir, bənzətmələr hərəkət vasitəsilə reallaşır, portretə bir aydınlıq, milli kolorit gətirir.

Milli kolorit daha çox geyimin təsvirində üzeç çixır. Aşiq Ələsgər öz lirik qəhrəmanlarının portretini yaradarkən geyimlərinin təsvirinə də xüsusi önmə verir.

*"Ay qız, sənin nə vədəndi,  
Kasılıb qısa tellərin?  
Kəlağayı əlvən, qıygacı  
Üstündən basa tellərin."*

Burada kəlağayı milli geyim elementi kimi portretin koloritini artırır.

"Qırmızı" qoşmasında "mərcan boyunbağı", "Yaraşır"da "qızıl bazabəndlər", "başa örtülon şal", "heyratı kəlağayı", "gümüş kəmər"; "Görürsənmi oğrun baxan gözəli" qoşmasında "qızıl düyməli yaxa", "gümüş kəmər"; "Gülpori"da "yaşmaq"; "Sarıköynək"da "zər kəmər"; "Xursid"da "güzvaro", "qızıl tana" milli geyim elementləri kimi portreti daha da görülmüllü, baxımlı, yaddaşqalan edir.

Aşiq Ələsgərin yaradıcılıq nümunələri bəddi təhlil üçün çox zəngin material verir. Elə buna görə də onun əsərlərini yeni dövrün tələbələri səviyyəsində yenidən araşdırmağa, tədqiq etməyə xüsusi ehtiyac duyulur.

*Qəniro PAŞAYEVA,*  
*Millet vəkili*

## İLAHİ SƏSİN MÖCÜZƏSİ

Belə rəvayət edirlər ki, Həzrət Süleyman ağıb bilər xəstəliyə - yuxusluğla düşcar olur. Cox loğmanlar gətirirlər. Bir çarə bulunmur. Nəhayət, deyirlər ki, Qaf dağının otşyində Uğur adlı bir ixtiyar adam yaşayır. O, təcdişi sazla mərəzə tutulanları uyudur və sağaldır... onu Həzrət Süleymanın yanına gətirirlər. Uğur baba səzin dilləndirməyə başlayır. Qəlb oxşayan, könülləri riqqat gətirən havalardan çəhr, Həzrət Süleyman səzin ecəzkar səsindən bihu olub dərin yuxuya gedir.

Yüz illərdir ki, nəsillərdən-nəsillərə ötürüllən bu rəvayət səzin möctəzəsindən, ecəzkar gücündən xəber verir.

Aşiq Əkbər də öz sazi-sözü ilə könüllərə məlhəm olan ustad sənətkar və Allahın sevimi bəndəsi idi. Ulu Yaradan ona sevgisini və vergisini adı ilə bərabər göndərmişdi. Bütün islam əhli "Allahu-Əkbər" (ərəbəcə Allah böyükdür deməkdir) deyir. Allah ona bənzərsiz vəd etmiş, saz-söz sənətində böyük zirvələr fəth etmək kimi bir tale yazmışdır. Aşiq Əkbəri xatırlayan har kas yaxşı bilir ki, onun istədi, ilahi səsi şəxsiyyəti və mərhamətli qəlbə ilə tam vəhdət təşkil edirdi. Bir sözə, "Əkbər əmi" deyə müraciət etdiyimiz bu böyük ustad və şəxsiyyət Allahın seçilmiş, xoşbaxlı bəndəsiydi. Əkbər doğrudan da aşiq sənətində əkbəriyə, yəni böyükliyə ucalmışdır!

Böyük ustadı görməyən nəsil belə, təkcə onun tez-tez televiziya ekranlarında nümayiş etdirilən "Böyük dayaq" və "Ögey ana" kimi unudulmaz filmlərdə ifa etdiyi "Cəlili" və "Mirzəcanı" havallarının sehrinə düşərək ona heyran olur. Necə də böyük və təkrarolunmaz ifa! Mehə elə ona görə də Aşiq Əkbərin ifasını seçmişdi film müəllifləri...

Kiçik yaşlılarından saz-söz mühümüştən böyülmüşəm. Aşiq Əkbəri yaxından görmək, bühlur səsinin dirləmək xoşbəxtliyi mənə də qismət olub. Onun yaratdığı "Əkbər gorayısı" və "Əkbər gözəlləməsi" niyətimizdə qurulmuş saz-söz məclislərində "əhsən!" nidaları altında o qədər dirləmİŞəm ki... Onun səsindən, ifasından doymaq olmurdu. Aşiq Əkbərin pərəstişkarı olan atam deyərdi: "Əkbərin səsi adamın iliyinə işləyir, onun səsinə bigən qalmış olmur".

